

## Yonca bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri

### 1. Ümumi müddəalar

1.1. Yonca bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydalarına" (bundan sonra – Qaydalar) əsasən hazırlanmışdır.

### 2. Qısaltmalar

"EKTİS" - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi  
"ASİS" - Aqrar Sığorta İnformasiya Sistemi

### 3. Anlayışlar

**müstəqil ekspert** – sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdırın fiziki şəxs;

**aqrar sığortalı** (bundan sonra – sığortalı) – Qaydalara uyğun olaraq əmlak mənafələri sığortalandan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;

**faydalanan şəxs** – aqrar sığorta müqaviləsinə (bundan sonra – sığorta müqaviləsi) uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;

**riskin qiymətləndirilməsi** – Qaydalarda və Şərtlərdə nəzərdə tutulan hallarda, sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilərək məruz qala biləcəyi risklərin müəyyənləşdirilməsi;

**zərərin qiymətləndirilməsi** – sığorta müqaviləsinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində yaranan zərərlərin müstəqil ekspertlər tərəfindən müəyyənləşdirilməsi;

**şərtsiz azadolma məbləği** – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və hər bir halda sığortalının üzərində qalan hissəsi;

**şərtsiz gözləmə müddəti** – sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmədiyi müddət.

### 4. Sığorta predmeti

4.1. Yonca bitkisi hazırlı məhsulun şərti ilə sığorta predmeti hesab olunur.

### 5. Sığorta riskləri

5.1. Aşağıda qeyd olunan bir və ya bir neçə risklər nəticəsində yonca bitkisinin meyvə hissəsinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir:

- 5.1.1. dolu;
- 5.1.2. yanğın;
- 5.1.3. zəlzələ;
- 5.1.4. torpaq sürüşməsi;
- 5.1.5. qasırğa;
- 5.1.6. firtına;
- 5.1.7. sel və ya subasma;
- 5.1.8. vəhşi heyvanların hücumu;
- 5.1.9. bitki xəstelikləri və zərərvericiləri;
- 5.1.10. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
- 5.1.11. üçüncü şəxslərin hərəkətləri.

5.2. Yuxarıda nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir:

- dolu riski təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində yaranan zərərlər;

- yanğın riski təminatı - yanğının, ildirimin, partlayışın, həmcinin yanğın və partlayış nəticəsində meydana gələn duman, buxar və istiliyin təsiri ilə yaranan zərərlər;
- zəlzələ riski təminatı - zəlzələnin birbaşa səbəb olacaq zərərlər;
- torpaq sürüşməsi riski təminatı - ağırlıq qüvvəsi, meyillilik, şiddetli yağış, sel və bənzəri digər hadisələrin baş verməsi nəticəsində torpağın və ya torpaqdan ibarət olan kütlələrin hərəkəti nəticəsində yaranan zərərlər;
- qasırğa riski təminatı - məhdud bir ərazidə qəflətən baş verən atmosfer təzyiqi dəyişikliyi nəticəsində burulğan şəklində çox şiddetli küləyin təsiri ilə meydana gələn zərərlər;
- firtına riski təminatı - yağış, qar və dolu yağıntılarından en azı biri ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəlkidə və sürəti 25 m/saniyədən çox olan küləklərin əsməsi nəticəsində, həmcinin külək zamanı onun aşındığı, sürüdüyü və ya atlığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər;
- sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmalə gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmcinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın su keçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula dəyən zərərlər;
- vəhşi heyvanların hücumu – yonca bitkisində vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərlər;
- bitki xəstəlik və zərərvericiləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərəri orqanizmlərin Siyahısı"nda göstərilənlər istisna olmaqla, digər bitki xəstəlik və zərərvericilərin yayılması nəticəsində yaranan zərərlər;
- xüsusi təhlükəli ziyanvericilərin yayılması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş "Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar"ın 2.2-ci bəndində göstərilənlər istisna olmaqla, digər xüsusi təhlükəli ziyanvericilərin yayılması nəticəsində yaranan zərərlər;
- üçüncü şəxslərin hərəkətləri – sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər.

**Qeyd:** "Ailə üzvləri" dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.

5.3. Yuxarıda göstərilmiş risklərdən hansının baş verməsi nəticəsində zərərin yaranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisəsinin baş verməsini təsdiqləyən səlahiyyətli dövlət orqanlarının rəyləri əsas götürülür.

### 6. Sığorta məbləğinin müəyyən edilməsi

6.1. Yonca bitkisinin sığortası üzrə sığorta məbləği bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsuldarlıq miqdarı və

həmin məhsulun qiyməti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu (bundan sonra – Fond) tərəfindən müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçilir. (Cədvəl 1) Sığorta məbləği məhsulun sığortalandığı maksimal məbləğdir.

#### Cədvəl 1

	Məhsuldarlıq (ha/sentner)	Qiymət (Sentner/AZN)
Minimum	40	10
Maksimum	120	40

Sığorta məbləğinin müəyyən edilməsi üçün aşağıdakı məlumatlardan istifadə edilir:

- Əkin aparılmış ərazinin sahəsi (hektar, sot)
- 1 hektar (kiçik sahələrdə - sot) əkin sahəsindən gözlənilən məhsuldarlıq miqdarı (sentner)
- 1 sentner məhsulun bazar qiyməti

Sığorta məbləği aşağıdakı düsturla hesablanır (misal kimi hektar qeyd edilib):

#### Əkin sahəsi x 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı x 1 sentner məhsulun bazar qiyməti

**Praktiki misal:**

- Biləsuvarda əkin sahəsi – 4 hektar
- 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 60 sentner
- 1 sentner məhsulun bazar qiyməti – 10 manat

Sığorta məbləği =  $4 \times 60 \times 10 = 2\,400$  manat

#### 7. Şərtsiz azadolma

7.1. Hər bir hadisə üzrə şərtsiz azadolma məbləği sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğinə tətbiq olunur. (Cədvəl 2)

#### 8. Sığorta tarifi

8.1. Sığorta tarifi sığorta riskinin dəyəridir. Sığorta tarifi sığorta haqqının hesablanması üçün istifadə olunur.

8.2. Sığorta tarifləri təminat verilən risklərdən və şərtsiz azadolma məbləğindən asılı olaraq aşağıda göstərilən sığorta paketlərinin kombinasiyasından seçilir. (Cədvəl 2)

#### 9. Sığorta haqqı və onun hesablanması

9.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüsdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının Fonda ödəməli olduğu pul məbləğidir.

9.2. Sığorta haqqı idarəedici qurum tərəfindən hesablanır və aşağıdakı hissələrdən ibarətdir:

- sığortalı tərəfindən ödənilməli olan hissə;
- dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə.

9.3. Sığorta müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, sığorta haqqının sığortalı tərəfindən ödənilməli olan hissəsi birdəfəlik ödənilir.

9.4. İdarəedici qurum tərəfindən sığorta müqaviləsində sığorta haqqının sığortalı tərəfindən ödənilən hissəsinin hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

9.5. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbleğin ən azı 25 faizini təşkil edir.

9.6. Sığorta haqqı aşağıdakı düsturla hesablanır:

#### Sığorta məbləği x sığorta tarifi / 100.

**Praktiki misal:**

- Biləsuvarda əkin sahəsi – 4 hektar
  - 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 60 sentner
  - 1 sentner məhsulun bazar qiyməti – 10 manat
- Sığorta haqqı =  $2\,400 \times 1,52 / 100 = 36,48$  manat.

Sığorta haqqının 50%-i sığortalı tərəfindən ödənilir. Bu misalda sığortalı tərəfindən ödənilən sığorta haqqı 18,24 manat təşkil edir.

#### 10. Sığorta haqqına güzəşt və əlavələr

10.1. Yonca bitkisinin sığortası üzrə sığorta müqavilələrində sığorta haqqına aşağıdakı güzəştlər tətbiq edilir:

- sığortalının yaşı 29 və daha aşağı olduqda - "gənc fermer güzəşti" – 5 %;
- sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskində qorunma konstruksiyalarına malik olduqda – 5 %;
- sığortalı ilə Fond arasında həmin növ üzrə əvvəlki illərdə bağlanmış sığorta müqavilələri mövcud olduqda – "zərərsizlik güzəşti".

10.2. Zərərsizlik güzəşti sığorta müqavilələri bağlanmış illər ərzində sığorta hadisəsi baş vermədikdə sığorta hadisəsi baş verməyən illərin sayı nəzərə alınaraq hesablanır. (Cədvəl 3)

#### Cədvəl 3

	1 il	2 il	3 il və daha artıq
<b>Sığorta haqqına güzəştin məbləği</b>	5 %	10 %	15 %

10.3. Tətbiq olunan güzəştlərin cəmi sığorta haqqının 25 %-dən çox ola bilməz.

10.4. Yonca bitkisinin sığortası üzrə sığorta müqavilələrində sığorta haqqına əlavələr həmin predmet ilə əlaqədar son 4 sığorta müqaviləsi bağlanmış illər ərzində yalnız sığorta ödənişi verilən illərin sayı və məcmu sığorta ödənişinin məcmu sığorta haqqına nisbəti nəzərə alınaraq hesablanır.

#### 11. Komisyon muzd və işlərin aparılması xərcləri

11.1. Bu Şərtlərin 11.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, vasitəçi aqrar sığortaçılar sığorta vasitəciliyi fəaliyyətinə görə bağlanmış müqavilələr üzrə hesablanmış sığorta haqqının 15 faizi məbleğində komisyon muzd alırlar.

11.2. Qanunvericiliklə kənd təsərrüfatı istehsalçılarına bitkiçilik sahəsində dövlət dəstəyinin verilməsi üçün sığorta müqaviləsinin bağlanması tələb olunduqda, həmin sığorta müqavilələrinə münasibətdə komisyon muzd sığorta haqqının 5 faizini təşkil edir.

11.3. Yonca bitkisinin sığortası üzrə sığorta müqaviləsində işlərin aparılması xərcləri hesablanmış sığorta haqqının 35 faizi müəyyən edilir.

#### 12. Şərtsiz gözləmə müddəti

12.1. Yonca bitkisinin sığortası üzrə riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.

#### 13. Sığorta müqaviləsinin bağlanması və bağlanması üçün müraciət tarixləri

13.1. Yonca bitkisinin sığortalamaq istəyən şəxslər sığorta müqaviləsinin bağlanması üçün bu Şərtlərin 1 nömrəli Əlavəsində qeyd olunan müddətlərdə vasitəçi aqrar sığortaçılar müraciət edə bilərlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçılar vasitəsilə ASİS-də qeydiyyatdan keçirlər.

13.2. Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlandıqdan sonra onun müraciəti qəbul edilir.

13.3. Şəxsin təqdim etdiyi məlumatlarla EKTİS-də qeyd olunan məlumatlar fərqli olduğu halda sığorta müqaviləsi yalnız EKTİS-də olan məlumatların yenilənməsindən sonra bağlanıla bilər.

13.4. Şəxsin təqdim etdiyi məlumatlarla EKTİS-də qeyd olunan məlumatlar eyni olduqda, idarəedici qurum tərəfindən riskin qiymətləndirilməsi və ya sığorta müqaviləsinin bağlanması barədə qərarlardan biri qəbul edilir və müvafiq hərəkətlər həyata keçirilir.

**Qeyd:** Aqrar Subsidiya Şurasının qərarına əsasən yonca bitkisinin becərilməsinə görə əkin subsidiyasının verilməsi üçün sığortalanma tələbi qoyulduğda sığorta müqaviləsinin bağlanması üçün son müraciət tarixləri əkin bəyanının son gününədək uzadıla bilər.

#### 14. Sığorta müqaviləsinin qüvvəde olma müddəti

14.1. Yonca bitkisinin sığortası üzrə sığorta müqaviləsi bu Şərtlərin 1 nömrəli Əlavəsində qeyd olunan vaxtadək qüvvədədir.

#### 15. Sığorta təminatının başlanması

15.1. Sığorta təminatı dolu, firtına, qasırğa, habelə sel və ya subasma risklərinə münasibətdə bitkinin cücməsindən (ümumilikdə əkilmiş bitkilərin 90 faizində, hər bitkinin isə ən azı 20 faizində), digər risklərə münasibətdə sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən başlayır.

#### 16. Sığorta hadisəsi barədə məlumatlandırma

16.1. Sığortalı və ya faydalanan şəxs yonca bitkisinin sığortası ilə bağlı bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri barədə məlumat hadisənin baş vermə tarixində 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

#### 17. Məhsulun yenidən əkilməsi prosesi

17.1. Sığortalanmış məhsulun 50 %-dən çox hissəsi zərər görərsə və müstəqil ekspertin rəyinə əsasən həmin məhsulun yenidən əkilməsi mümkün olduqda, sığortalının zərər tarixinə qədər əkilməyə çəkmiş olduğu xərclər ona geri ödənilir. Bu zaman maksimal məbləği ərazinin zərər görən hissəsinə uyğun sığorta məbləğinin 30 faizinə qədər ola bilər.

17.2. Müstəqil ekspert tərəfindən verilmiş rəydə eyni məhsulun yenidən əkilməsi məqbul hesab edildikdə, sığorta müqaviləsi eyni şərtlərlə davam edir. Bu zaman ödənilən əkilmə xərclərinin məbləği sığorta məbləğindən çıxılır.

17.3. Müstəqil ekspert tərəfindən verilmiş rəydə eyni məhsulun əkilməsi məqbul hesab edilmədikdə mövcud müqaviləyə xitam verilir və sığortalıya dəyməş zərərə müvafiq sığorta ödənişi edilir. Sığortalı tərəfindən həmin ərazidə fərqli məhsul əkildikdə onun istəyi ilə yeni məhsul üçün ayrı bir müqavilə bağlanıla bilər.

17.4. Aşağıdakı hallardan biri olduqda, məhsulun yenidən əkilməsi xərcləri ödənilmir:

- istehsal ili dövründə, daha əvvəl məhsulun yenidən əkilməsi xərcləri ödəniləndikdə;
- yenidən əkilmə şəraitinin əlverişli olmadığı aşkarlandıqda;
- təminat verilmiş risklər nəticəsində sığortalanmış predmetə zərər dəysə də, müstəqil ekspertin rəyinə əsasən sığortalının əldə edəcəyi məhsulun məbləği sığorta müqaviləsində göstərilən sığorta məbləğindən çox olduqda.

#### 18. Sığorta hadisəsi ilə bağlı tələb olunan sənədlərin siyahısı

18.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

18.1.1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma üvanlığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi

18.1.2. sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi;

18.1.3. yanğın riskinə münasibətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymış əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;

18.1.4. dolu, firtına, qasırğa, torpaq sürüşməsi, sel və ya subasma risklərinə münasibətdə Azərbaycan Respublikası Ekoloji və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;

18.1.5. zəlzələ riskinə dair Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;

18.1.6. üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymış əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd.

#### 19. Sığorta ödənişinin verilməsi

19.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Şərtlərin 6-cı hissəsində müəyyən edilmiş sığorta məbləği əsas götürülməklə hesablanır.

19.1.1. sığorta müqaviləsində məhsuldarlıq miqdarı faktiki məhsuldarlıq miqdardan az göstərildikdə sığorta hadisəsi nəticəsində müstəqil ekspert tərəfindən qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülen zərər faizi sığorta müqaviləsində göstərilən məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə;

19.1.2. bu Şərtlərin 19.1.1-ci yarımbəndində göstərilmiş hal istisna olmaqla, digər hallarda isə sığorta hadisəsi nəticəsində müstəqil ekspertlər tərəfindən qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülen zərər faizi müstəqil ekspert tərəfindən müəyyən olunan faktiki məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə;

19.2. Sığortalı sığorta hadisəsinin baş verməsi zamanı öz öhdəliklərini yerinə yetirmədiyindən zərərin miqdarı artarsa, yekun zərərin miqdardan artan hissə həmin həcmində azalır.

19.3. Yonca bitkisinin sığortası üzrə məhsulun tam məhv olması halları istisna olmaqla, sığorta ödənişi yüksəm dövründə əvvəl ödənilmir.

19.4. Zərərin məbləği azadolma məbləğindən aşağı olduqda, sığorta ödənişi verilmir.

19.5. Sığorta ödənişi azadolma və zərərin minimuma endirilməsi üçün çekilən xərclər nəzərə alınmaqla hesablanır.

19.6. Sığorta ödənişinin ödənilməsi zamanı Fond sığorta ödənişi məbləğindən sığortalının sığorta müqaviləsi üzrə ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

19.7. Sığorta ödənişi sığorta məbləğindən və dəymış real zərər məbləğindən çox ola bilməz.

19.8. Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra Fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə

siğortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

19.9. Fond siğorta ödənişinin tam və ya qismən verilməsi barədə qərar qəbul etdikdə, siğorta ödənişini birbaşa siğortalının bank hesabına köçürür.

19.10. Fond siğorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, siğorta müqaviləsi və ya siğorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.

#### Praktiki misal:

- Biləsuvarda əkin sahəsi – 4 hektar
- 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 60 sentner
- 1 sentner məhsulun bazar qiyməti – 10 manat

Siğorta məbləği =  $4 \times 60 \times 10 = 2\,400$  manat

Azadolma məbləği siğorta məbləğinin 10%-i

Yanğıın zamanı ərazinin 40 % hissəsi zədələnib.

$\text{Siğorta ödənişi} = 2\,400 \times 40\% - 2\,400 \times 10\% = 960 - 240 = 720$   
AZN

#### 19. Hüquqlarınızın pozulduğunu hesab etdiyiniz halda müraciət

##### ŞİKAYƏT EDİN:

Aqrar Siğorta Fonduun Apellyasiya Şurası

Ünvanı: Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 175

Tel: 1651

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Ünvanı: Bakı şəhəri, R.Behbudov küçəsi, 90.

Tel: +994 12 966

**Qeyd:** Yonca bitkisinin siğortası ilə əlaqədar digər şərtlərlə <http://www.e-qanun.az/framework/46251> linkindən keçid edərək “Aqrar siğorta Qaydaları”nda tanış ola bilərsiniz.

### Yonca bitkisi üzrə siğorta tarifləri

Cədvəl 2

<b>İqtisadi rayonlar</b>	<ul style="list-style-type: none"> <li>• dolu;</li> <li>• yanğın;</li> <li>• zəlzələ;</li> <li>• torpaq sürüşməsi;</li> <li>• qasırğa;</li> <li>• firtına;</li> <li>• sel və ya subasma;</li> <li>• normadan artıq yağan qar yağıntıları</li> <li>• vəhşi heyvanların hücumu;</li> <li>• üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat</li> </ul>	<ul style="list-style-type: none"> <li>• bitki xəstəlikləri və zərərvericilər;</li> <li>• xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat</li> </ul>
<b>Azadolma</b>	<b>10%</b>	<b>30%</b>
Bakı	1.43%	2%
Abşeron-Xızı	1.43%	2%
Dağlıq Şirvan	1.92%	2%
Gəncə-Daşkəsən (Samux rayonu istisna olmaqla)**	2.91%	2%
Qarabağ (Ağcabədi, Bərdə və Tərtər rayonları istisna olmaqla)***	2.91%	2%
Qazax-Tovuz	2.91%	2%
Quba-Xaçmaz	1.68%	2%
Lənkəran-Astara	1.61%	2%
Mərkəzi Aran	1.52%	2%
Mil-Muğan	1.52%	2%
Şəki-Zaqatala	3.74%	2%
Şərqi Zəngəzur	2.91%	2%
Şirvan-Salyan	1.52%	2%

**Qeyd:** bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri üzrə təminatda aqreqat limit siğorta məbləğinin 50%-i müəyyən edilmişdir.

\*2-ci sütundan göstərilmiş təminat seçilmədən 3-cü sütundakı təminat seçile bilmez.

\*\* Samux rayonuna münasibətdə Mərkəzi Aran iqtisadi rayonunun tarifləri tətbiq edilir.

\*\*\* Ağcabədi, Bərdə və Tərtər rayonlarına münasibətdə Mərkəzi Aran iqtisadi rayonunun tarifləri tətbiq edilir.

\*\*\*\* Füzuli şəhərinə (eyni zamanda Füzuli şəhərinin dövlət ehtiyat fondu torpaqları da daxil olmaqla), 1 nömrəli Qaydırış qəsəbəsi, 3 nömrəli Qaydırış qəsəbəsi, 6 nömrəli Qaydırış qəsəbəsi, 8 nömrəli Qaydırış qəsəbəsi, 9 nömrəli Qaydırış qəsəbəsi, 10 nömrəli Qaydırış qəsəbəsi, Dördüncü Zobucuq qəsəbəsi, Beşinci Zobucuq qəsəbəsi, Alxanlı kəndi, Arayatlı kəndi, Araz Diləgərdə kəndi, Aşağı Əbdürəhmanlı kəndi, Aşağı Kürdməhmədli kəndi, Aşağı Seyidəhmədli kəndi, Babı kəndi, Bala Behmənli kəndi, Böyük Behmənli kəndi, Əhmədəliar kəndi, Əhmədbəyli kəndi, İkinci Mahmudlu kəndi, Qarabağ kəndi, Qaradağlı kəndi, Qaraxanbeyli kəndi, Yuxarı Aybasanlı kəndi, Yuxarı Kürdməhmədli kəndinə, həmçinin Füzulinin şərqi və cənub hissəsində yerləşən, adları qeyd edilməyən digər kənd və qəsəbələrinə münasibətdə Mil-Muğan iqtisadi rayonunun tarifləri tətbiq edilir.